

Müəllim ömrünün ziyası

Bu yazıda ziyalı bir müsiqici və müəllim haqqında söhbət açmaq isteyirəm. O, dünyanın dilbər güləşlərindən biri olan, tərixən "Şuşa qalası" deyilən Şuşada anadan olmuş, bu təbii konservatoriyada boyabaşa çatmış, ilk təhsilini, müsiqi zövqünü və ziyalılıq keyfiyyətlərini də burada formalaşdırmışdır.

X.B.Natavan, Q.B.Zakir, Y.V.Çəmənzəminli, M.M.Həvvab, Ə.B.Haqverdiyev və başqa tanılmış qələm sahiblərinin ziyalılıq bulağından su içen Rəsul İsmayılov böyük bir həyat yolu keçmişdir. O, 1951-ci ildə Şuşa şəhərində anadan olmuş, orta ümumtəhsil məktəbi ilə yanaşı uşaq müsiqi məktəbi, Ü.Hacıbəyli adına Ağdam orta ixtisas müsiqi texnikumunda, sonra isə ali təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar şöbəsində davam etdirmişdir. Ali təhsil aldıdan sonra doğma Şuşaya qayılmış, əvvəl uşaq müsiqi məktəbində, 1975-ci ildən 1990-ci ilə kimi isə Şuşa Müsiqi Texnikumunda müəllim işləmişdir. Rəsul müəllim orada işləyərkən onun dərs dediyi tələbələr bir çox respublika əhəmiyyətli müsabiqələrin laureatları və diplomçusu olmuşdur. Onu da bildirək ki, o, dərs dediyi tələbələrin əksəriyyəti indi respublikamızın müsiqi təməyülli uşaq orta və ali məktəblərində müəllim kimi fəaliyyət göstərirler. Rəsul müəllim təkcə müəllimlikle fəaliyyətini bitmiş hesab etməmişdir. O, 1973-cü ildən 1990-ci ildək müsiqi ocağı olan Şuşada keçirilən müsiqi bayramlarında aparıcı simalardan biri, eyni zamanda, "Musiqi" Xalq ansamblının konsertmeysteri olmuşdur. 1990-ci ildə isə Şuşada yeni açılan Bülbülcan adına müsiqi məktəbinin direktoru işləmişdir. Bu məktəbin maddi-texniki, müsiqi aletləri ilə təminatı və bina məsələsində Rəsul müəllimin əməyi böyük olmuşdur. 1992-ci ilin may ayında qədim Şuşa ermənilər tərəfindən işğal olundu. Şuşanın müsiqi məktəbləri də mecburi-

qaçırılıq həyatı yaşamağa məhkum oldu. Bülbülcan adına Şuşa Müsiqi Məktəbi Mərdəkəndəki 17 sayılı tam orta məktəbin binasında məskunlaşdı. Belə bir çətinliklərdə də Rəsul müəllimin rəhbərlik etdiyi müsiqi məktəbi Mədeniyyət Nazirliyinin təşkil etdiyi tədbirlərdə fəal iştirak edib, fəxri mükafatlara layiq görüldü. Təkcə onu demek olar ki, 2001-ci ildə "Qönçə" festivalında məktəbin bir çox şagirdi diplomla-



ra, fəxri fərmanlara və fəxri adlara layiq görülmüşlər. Rəsul müəllimin rəhbərliyi ilə bu məktəbdə bir çox, o cümlədən Tofiq Quliyev, Süleyman Ələsgərov və başqa bestəkarlarla görüşlər keçirilmişdir. Heç şübhəsiz ki, bu tədbirlərin təşkili və keçirilməsi içinde Rəsul müəllimin əməyi müstəsna olmuşdur.

Bu ziyalı müəllimin həyatında 2007-ci il xüsusi bir dönüşümlü oldu. Onun istər Şuşadakı fəaliyyəti, istərsə də köckkünlük dövründəki fəaliyyəti, şuşalılar arasındakı hörməti nəzərə alınaraq həmin il onu Şuşa Mədəni Maarif Texnikumuna direktor təyin etdirər.

Rəsul müəllim texnikuma (indiki Şuşa Humanitar Kolleci) direktor təyin edilən ki-mi hər sahəde bir çox islahatlar aparmağa nail oldu və bununla da məktəbin ab-havası, texniki və kadr siyaseti, maddi-texniki bazası, qəbulun aşkarlığı və sair məsələlər öz hellini tapdı. Şəxsən Rəsul müəllimin teşəbbüsü ilə bu orta ixtisas məktəbi

respublika tədbirlərində daha yaxından iştirak etməyə başladı. 2007-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyinin keçirilməsi barədə cənab Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq tədbir keçirildi. Bu tədbirdə məktəbin qabaqcıl müəllimlərinə fəxri adlar verildi.

Bundan başqa məktəbdə bir çox respublika əhəmiyyətli tədbirlər də həyata keçirildi. Bu illerdə texnikumun tələbələrinin filarmoniya və qeyri-müsiqi ocaqlarında konsertləri təşkil olundu. Tələbələr Azərbaycan Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə də konsertlər verirdi ki, bu da tələbələrin püxtələşməsinə, onların bir müsiqici kimi yetişməsinə böyük təkan verdi.

Bundan başqa Rəsul İsmayılovun şəsi təşəbbüsü ilə respublikamızın tanınmış pedaqqolları ilə də görüşlər keçirilirdi. Məsələn, professorlar Əjdər Ağayev, Yəhya Kərimov, Abuzər Xələfov, Xalq şairi Nəriman Həsənzadə, Xalq aristi Oqtay Zülfüqarov və başqaları ilə keçirilən görüşlər bu qəbildəndir. Onu da qeyd etməliyik ki, Rəsul müəllim hem də 25-ə yaxın müsiqi əsərinin müəllifidir. Onun "Şuşa", "Xarıbülbül", "Neylərəm" mahnıları, "Aynur", "Qayıtağı" rəqsleri, "Şüstərsayağı" və sairə əsərləri daha çox populyarlıq qazanmışdır.

Bu günlərdə Şuşa Humanitar Kollecinde Xalq Çalğı alətləri ifaçılığı şöbəsində Rəsul İsmayılovun rəhbərliyi ilə konsert daha təntənəli keçmişdir.

Rəsul müəllimin tələbələri Ü.Hacıbəylinin, A.Gərayın, A.Bəbirovun, S.Ələsgərovun, C.Cahangirovun əsərlərindən parçalar çalmış və öz müəllimləri Rəsul İsmayılovun gözəl müəllim olması ilə yanaşı onun əsl ziyalı bir şəxsiyyət olması barədə də öz xatirələrini bölüşmüşlər.

Zabit CAVADOV,
"Respublika".